



7 not

Şənbə - yiğisib bir şəklin dəfninə gedirik.

Bazar - Dirijorun çubuğu qalxır
və notlara düzülür küləklər...

Bazar ertəsi - Bir balta yuxuya gedib
ağac kölgəsində.

Çərşənbə axşamı - ölülerin üstündən torpaq iməkləyir.

Çərşənbə - bir payız özünü asdı,
xəritəsi sünnet olunmuş Vətəndən.

Cümə axşamı - bir qadının səsinə
evlilik təklif etdim bu gün...

Cümə - dualar oyanmadı azan vaxtında,
Tanrı da yatıb qaldı bu sabah...

Yaşamaq həvəsi düşüb dalımcı,
Mənsə öz qəbrimə qaçıram indi.
Keçmişim zəng edib bu qaçhaqadı,
Necə deyim ki, gözlə, açıram indi...

Qorxu düşüb qəbrimin də canına,
Dar gəlirəm əynindəki donuna.
Uzanmışam tabutumun yanına,
Ölümün boyunu ölçürəm indi.

Doğulduğu gündən küsübdü hamı...
Kölgəsi aldadır indi adamı!
Göy üzü oğurladı işiq payımı,
Açıqa zülmətə köçürəm indi.

Yolları ayağından vurdur gedisin,
Baxıram yollara, yollar axsayır.
Yarpaqlar qanadını itirdi o gün,
Ağaclar axsayır, dallar axsayır.

Deyirlər, yaraşır sənə ayrılıq.
Qanımdan şirə çəkir yenə ayrılıq,
sinəmə əkdiyin güllər axsayır.

Payızla öpüşən buludam indi,
boynuma sarılan yellər axsayır...

Özümü dəfn edib dönürəm geri...
Üstümə yiyesiz daxmalar hürür...
Qəbrinə ayaqla gedir kimsəsiz,
Qucağından ölen qollar axsayır.

Zaman gəlib çağ yetişib,
Göy atları yoran gəlir.
Atlar öndən ciğir açır,
Arxasınca Turan gəlir!

Türk üzünə doğur bu dan!
Oyan dünya, oyan cahan!



Atilladan, Mete xandan,
Daha öndə duran gəlir!

Göy üzü Göy Bayraqımız!
Yer üzü ağ varağımız!
Göz işləyən torpağımız... -
Yeni düzən quran gəlir!

Gədələri tutub sancı -
Toz qoparıb gəlir öncü!
Odeeey, Tanrı qırmancı -
Haqq-hesabı soran gəlir!

Tural Turan, irəli düş -
Bugündən başlayır döyüş!
Başqadı sonuncu geliş -
Qandalları qıran gəlir!

Malazgirt təqvimi
Buludların gəlinlik donudu
şaman tüstüsü,
dualar xonça-xonça düzülür,
tanrıların gərdəyinə.
Üşüdür başdaşlarını
duaların istisi,
alışşalar çəlik olur
göylərin yedəyinə...

Bir şaman nəriltisine

kərpic-kərpic tər tökür məbədlər.
Göydən gələn kitablar
sığınır at nallarına.
Atlar təzədən yazır
dünyanın alın yazısını.
Qurdalar dişini bağlayır
hönkürən yovşan kollarına...

Malazgirtdə əynini dəyişir dünya,
məbədlər geyinir qurd kürkünü.
Ağ sacların üzərində qara ruhlar qovrulur.
Tanrı göy gadırda yenidən doğulur,
rahiblər atlara yükleyir
Göy Tanrıının yükünü...

Bəylək libasını geyir ildirim
və qucaqlayıb şaman tüstüsünü.
Dualar şərab sözür yarım-yarımlı,
Göy üzü sağlıq deyir Malazgirtə,
Yağışlar səpələyir
bu çolpanlı təqvimə
öz ətrini, süsünü.

O gündən qurd kürkünə,
bir də at nallarına yazılır
dünyanın alın yazısı.
Burda ayrı yazılır
ışığın, yelin yazısı.

Tural Turan